



Xalq qəzeti

Xalqın qəzeti!

№ 164 (30568) 4 avqust 2024-cü il, bazar

Gündəlik ictimai-siyasi qəzet

Erməni vandalizminin Qarabağda ekoloji terroru bəşəri cinayətdir



Son vaxtlar dünya ölkələri arasında iqlim dəyişikliyi, etraf mühitin çirkənməsi və tullantılar kimi 3 amilin törendiyi planetar böhranı həll etmək naminə həmişəkindən daha sıx əməkdaşlığın yaranmasına xüsusi önem verilir. Azərbaycanın COP29-a hazırlaşduğu indiki günlərdə bu məsələ daha çox diqqətdə saxlanılır. Keçirilən tədbirlərdə iqlim dəyişikliyi ilə əlaqədar problemlərin istixana effekti yaranan qazların emissiyasına təsiri də geniş müzakirə edilir. Meşə sahələrinin qorunması və yeni sahələrin salınması zəruriliyinə həssaslıqla yanaşılır. Çünkü iqlim dəyişikliyinin mənfi təsirinə baxmayaraq, meşələr bu təsirləri karbon qazını tutma zonaları yaratmaqla azaldır. Ona görə də meşə təsərrüfatlarının problemlərinin həlli sahəsində ciddi işlər görülməsi qarşıya mühüm vəzifə kimi qoyulur.



Azərbaycan Texniki Universitetinin “Kimya texnologiya, təkrar emal və ekologiya” kafedrasının dosenti Nəcibə Şirinova bu barədə söhbətində ətraflı bəhs edərək bildirdi ki, Azərbaycan regionda on az meşə sahələrinə malik olan ölkələrdən biridir. Ölkəmizdə meşə fondunun ümumi sahəsi 1 milyon 213 min hektardır. Meşə ilə örtülü sahələr isə 1 milyon 46 min hektardır ki, bu da respublika ərazi-sinin 12,08 faizini (Gürcüstanda 39 faiz, Ermənistanda 35 faiz) təşkil edir. Onun da 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talyş dağlarının, 2 faizi isə aran zonasının payına düşür.

Rəqəməldən də aydın olur ki, ölkəmizdə meşələrin indiki vəziyyəti ciddi narahatlıq doğurur. Belə ki, Azərbaycan əraziindəki meşələr təsərrüfat məqsədli deyil. Lakin buna baxmayaraq, antropogen təsir nəticəsində meşəsizləşmə prosesi – insanlar tərəfindən meşələrin qırılması baş verir. Respublikada meşəsizləşmənin dəqiq başlangıç tarixi bilinmir, onu arxiv materiallarından da arayıb tapmaq qeyri - mümkündür. Lakin ehtimal etmək olar ki, beş əsr öncə respublikamızın meşəlik faizi 40 – 50 faizdən aşağı olmayıb.

Nəcibə Şirinovanın sözlərinə görə, meşə təsərrüfatlarının problemlərinin həlli sahəsində ciddi işlər görülməlidir. Ölkə əraziində, xüsusilə də az meşəli və meşəsi olmayan aran rayonlarında meşəbərpə və qoruyucu meşə zolaqlarının həcmi bir neçə dəfə artırılmalıdır. Bu səbəbdən də respublikamızda tabiatın mühafizəsi, bioloji müxtəlifliyin

azalması və ətraf mühitin çirkənməsinin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilməli, meşələrin rayonlaşdırılmış cinslər hesabına bərpası, keyfiyyətinin və məhsuldarlığının artırılması diqqət mərkəzində saxlanılmalıdır.

Böyük Qafqazın cənub yamacının şərq qurraçağında meşəsizləşmə bütün dağ qurşaqlarında müşahidə olunur. Pirsaatçay hövzəsində yuxarı dağ – meşə qurşağı tamamilə sıradan çıxarılıb, orta dağ – meşə qurşağında yalnız sağ sahil yamacda qalib. Qozluçay hövzəsinin meşəlik dərəcəsi 5 faizdən aşağıdır: burada orta dağ – meşə qurşağında kiçik sahələrdə güclü pozulmuş halda fistiq və palid meşəsi qalib. Qozluçaydan şərqi Çikilçay və Çebotarçay hövzələri tamamilə meşəsizləşdirilib, yerində bozqırular və törəmə tipli koluqlar formalasılıb.

Kiçik Qafqaz dağlarının (Gadəbəy, Daşkəsən, Kəlbəcər, Laçın) subalp zonasında və orta dağ – meşə qurşağında isə ərazinin relyefinin nisbətən sakit olması, dağarası çökəkliklərin mövcudluğu qədim zamanlardan bəri insanları özünə cəlb edib, yaşayış məntəqələri əsasən burada cəmləşib. Bununla əlaqədar Böyük Qafqazdan fərqli olaraq meşənin iqlim sərhədinin aşağı enməsində, orta dağ – meşə qurşağının meşəsizləşməsində maldarlıqla yanaşı, həm də əkinçiliyin inkişafı öz təsirini göstərib. Uzunmüddətli əkinçilik və maldarlığın təsiri nəticəsində meşə demək olar ki, heç harda öz təbii sərhədində qalmayıb, bir çox yerlərdə

subalp tipli meşə tamamilə sıradan çıxarılıb, onu dağ çəmənləri, kolluqlar və ya qayalıqlar, daşlıqlar əvəz edib.

Nəcibə Şirinova söhbətinin sonunda dedi: – Qarabağ və Şərqi Zəngəzur işgal edilməzdən əvvəl bu ərazilər meşələrlə zəngin idi. Bu torpaqlarda nadir ağaclar bitirdi. Ermənistanın qəsəbkarlığından sonra isə həmin meşələr ekoterrora məruz qaldı, nadir ağaclar kəsilərək daşındı. Qiymətli ağaç növləri – qoz, palid, Eldar şami və xüsusi mühafizə altında olan digər ağaclar oduncaq tədarükü üçün qırılaraq mebel, çallıck və tūfəng qondağı istehsalı üçün Ermənistana aparıldı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Ermənistanın işgal etdiyi Azərbaycan ərazilərində 260,3 hektar meşə fondu sahəsi olub. Həmin ərazilərin 228 min hektarı meşə ilə örtülü olub və onun 54 min hektarı ermənilər tərəfindən məhv edilib.

Ərazilər işgaldən azad edildikdə isə bədxah düşmənlərimiz meşələr od vuraraq oranı tərk etdilər. Bununla əlaqədar bu zonada meşəlik faizi kəskin aşağı düşüb. Hazırda meşələrinin qoruyucu funksiyalarını yüksəltmək üçün onun seyrək sahələrinin bərpası (təbii bərpalar hesabına), meşə və örtülü olmayan sahələrində isə məhsuldar ağac və kollar hesabına yeni meşə massivləri yaradılır. Cəbrayıl, Qubadlı, Füzuli və Zəngilan rayonlarında meşə fondu sahələri genişləndirilir.

İndiyədək Zəngilan şəhərinin giriş hissəsində 55 hektar, Ağdam şəhəri yaxınlığında isə 11 hektar sahədə yerli torpaq iqlim şəraitinə uyğun yaşıllıq salınıb. Bərpa-doldurma tədbirləri çərçivəsində Zəngilan rayonundaki yaşıllıq sahəsində 9,4 min, Ağdam rayonunun yaşıllıq sahəsində 1,4 min Eldar şami tingi əkilib. Meşə-bərpa işləri çərçivəsində isə Zəngilan rayonunda 42 hektar, Cəbrayıl rayonunda 15 hektar və Füzuli rayonunda 2 hektar ərazilə əkin və səpin işləri aparılıb. Cəbrayıl rayonunda 20 hektar ərazilə 6,2 min tingin əkilməsi ilə yeni yaşıllıq sahəsi salınıb.

Azərbaycanın digər ərazilərinə gəldikdə isə vaxtilə Kür çayı ölkəmizin ərazisində bütün uzunluğu boyu Xəzər dənizinə kimi tuqay meşələri ilə əhatə olunubmuş. Hazırda isə bu meşələrin yadiğarlarına kiçik “ləkələr” şəklində rast gəlinir. Son zamanlar isə bu kimi meşə sahələrinin də sıradan çıxmış təhlükəsi gözənlənilir.

Aparılmış müşahidələr göstərdi ki, hazırda Şirvan şəhəri yaxınlığında, Kür qirağında yalnız bir neçə qurumaqdə olan qovaq ağacı qalib, ondan yuxarıdakı ərazilərdə isə qalan meşə sahələri yaxşı vəziyyətdə deyil.

Hazırda Kür-Araz çayları ətrafında Tuqay meşələrinin bərpası, rekonstruksiya yolu ilə cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir, yeni meşələr salınır. Məqsəd bu ərazilərdə meşələrinin məhv olmasına qarşısını almaqdır.

Pünhən ƏFƏNDİYEV